



Azərbaycan dünyaya  
günəş kimi doğacaq.  
*Heydər ƏLİYEV*

## Xalqın sözü haqq sözüdür

# LERİK



№ 19-20 (595-596)

30 sentyabr 2019-cu il

Qəzet 1937-ci ildən çıxır

Qiyməti 40 qəpik

## Şuranın növbəti iclası keçirildi



**Lerik Rayon İcra Hakimiyyətinin inzibati binasında rayon icra hakimiyyəti başçısı yanında rayon rəhbərliyinin, hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə, təşkilat rəhbərlərinin, ərazi icra nümayəndələrinin iştirakı ilə Şuranın növbəti iclası keçirildi.**

Öncə rayon icra hakimiyyəti başçısı Rövşən Bağirov tədbir iştirakçıları salamladı və Şura iclasının gündəliyini elan edərək cənab Prezident tərəfindən 2019-cu il əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarlardan, o cümlədən minimum əmək haqlarının

və pensiyaların, tələbələr üçün təqaüdlərinin, müharibə veteranlarına, şəhid ailələrinə verilən müavinətlərin əhəmiyyətli dərəcədə artırılması barədə geniş məlumat verdi.

Şura iclasında "Yetkinlik yaşına çatmayanların hüquqlarının və qanuni mənafelərinin qorunması, onların təhsil və sağlamlığının mühafizəsi, xüsusən qayğıya ehtiyacı olan uşaqlara diqqət artırılması, onların asudə vaxtlarının səmərəli təşkil edilməsi istiqamətində rayonda həyata keçirilən işlərin vəziyyəti haqqında" başçının müavinliyi icraiyyəsi və humanitar məsələlər şöbəsinin müdiri Arzu Vəliməmmədovanın və "Yerli icra hakimiyyətləri

haqqında Əsasnamə"nin tələblərinin yerinə yetirilməsi vəziyyəti, karguzarlıq işlərinin aparılması və vətəndaş müraciətlərinə baxılması işinin Vize-zəmin, Nüvədi, Noda və Tikəband kənd ərazi icra nümayəndəliklərində Tələmatın tələblərinə uyğun icrası barədə" Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Əlipənah Bayramovun arayıları dinləndi.

Şura iclasında məruzələr ətrafında rayon polis şöbəsinin yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili qrupunun baş inspektoru Amil Kərimov, rayon Uşaq-Gənclər İdman Şahmat məktəbinin direktoru İlham Zülfiyev, Piran uşaq bağçasının müdiri Nəzakət İbrahimova, Vize-zəmin, Tikəband və Piran kənd ərazi icra nümayəndələri çıxış etdilər.

Rayon icra hakimiyyətinin başçısı Rövşən Bağirov Şura iclasının gündəliyinə daxil edilmiş məsələlərlə bağlı görülən işlər və qarşıya qoyulmuş vəzifələrin icrasını təmin etmək məqsədilə aidiyyəti idarə və təşkilat rəhbərlərinə müvafiq tapşırıq və tövsiyələrini verdi.

Müzakirə olunan məsələlərlə bağlı Şura iclasında müvafiq qərarlar qəbul edildi.

## Lerik şəhərində vətəndaşlarla səyyar görüş-qəbul



**Rayon icra hakimiyyəti başçısı, hüquq mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə Lerik şəhərində vətəndaşlarla səyyar görüş-qəbul keçirildi.**

Öncə rayon icra hakimiyyəti başçısı Rövşən Bağirov səyyar görüş-qəbulda iştirak edən vətəndaşları salamladı və bildirdi ki, qrafikə uyğun olaraq bu gün növbəti də

fə sizlərlə görüşürük. Görüşdə əsas məqsəd vətəndaşlarımızın problemlərini yerində öyrənmək, həll edə biləcəyimiz problemlərinizi həll etmək və bizim səlahiyyətlərimiz xaricində olan problemlərinizi isə mərkəzi orqanlara çatdırmaqdır.

Rayon icra hakimiyyətinin başçısı çıxışında cənab Prezidentin bu il əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində

verdiyi sərəncamlar barədə geniş məlumat verərək, bu sərəncamların hər bir vətəndaşımız tərəfindən böyük razılıqla qarşılandığını qeyd etdi.

Sonra cənab Prezidentin rayonumuza dördüncü tarixi səfərindən söhbət açdı. Bildirdi ki, Cənab Prezidentin rayonumuza səfərindən sonra Lənkəran-Lerik avtomobil yolunun yenidən qurulması, Lerik şəhərində 48 mənzilli binanın və Orad kəndində yeni məktəb tikintisinə vəsaitin ayrılması barədə Sərəncam imzalaması rayonumuzun gələcək inkişafından xəbər verir.

Səyyar görüş-qəbulda çıxış edən vətəndaşlardan Faiq Şixəliyev, Kamil Mövlanov, Əvəz İsmayilov, Səfiriz Abbasov, Hüsemməddin Abbasov və digərləri çıxış edərək şəhərin məhəllədəxili küçələrinin asfaltlaşdırılmasına, şəhər 3 sayılı tam orta məktəbin idman zalının təmir olunmasına, rayonda Gənclər Mərkəzinin yaradılmasına və digər problemlərin həllinə köməklik göstərilməsini xahiş etdilər.

Səyyar görüş-qəbulda təklif və qaldırılan problemlərin icrasına nail olmaq məqsədilə görüləcək tədbirlər qeyd olundu. Qəbul zamanı qaldırılmış məsələlərin əksəriyyəti yerində həll edildi, digər məsələlərlə bağlı aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verildi.

## Babagil kəndində vətəndaşlar dinləndi



**Lerik Rayon İcra Hakimiyyəti başçısı Rövşən Bağirov 19 sentyabr 2019-cu il tarixdə rayonun Babagil kəndində vətəndaşlarla səyyar görüş-qəbul keçirdi.**

Rayon icra hakimiyyətinin başçısı cənab Prezident tərəfindən qəbul edilən Dövlət Proqramlarının uğurlu icrasından, əhalinin sosial müdafiəsinə və

rifah halının yüksəldilməsinə yönəldilmiş qərarlardan, o cümlədən minimum əmək haqlarının, pensiya və müavinətlərin əhəmiyyətli dərəcədə artırılmasından, eyni zamanda problemləri kreditlər sahəsində vətəndaşların maliyyə yükünün azaldılmasından və digər sosial ödənişlərin artırılması istiqamətində həyata keçirilən tədbir-

lər barədə geniş məlumat verdi.

Səyyar görüş qəbulda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Dəyanət Abdullayev iştirak edərək, vətəndaşları dinləndi.

Görüş-qəbulda vətəndaşlar tərəfindən 21 məsələ qaldırıldı. Vətəndaşlar ərazinin qazlaşdırılmasına, əraziyə gələn və ərazidaxili elektrik xətlərinin təmirinə, Noda kəndində yeni məktəb binasının tikintisinə, ərazidə içməli su probleminin həllinə, ərazinin kəndlərini birləşdirən avtomobil yollarının asfaltlaşdırılmasına və digər problemlərin həllinə köməklik göstərilməsini xahiş etdilər.

Səyyar görüş-qəbulda təklif və qaldırılan problemlərin icrasına nail olmaq məqsədilə görüləcək tədbirlər qeyd olundu. Qəbul zamanı qaldırılmış məsələlərdən 4-ü yerində həll edildi, 6-nın Dövlət Proqramında icrasının nəzərdə tutulduğu bildirildi, digər məsələlərlə bağlı aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verildi.

## Lerikdə sahibkarlığın güzəştli kreditləşdirilməsinə dair işgüzar forum

**Sentyabrın 12-də İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun təşkilatçılığı ilə Lerik Rayon Mədəniyyət Mərkəzində sahibkarlığın güzəştli kreditləşdirilməsinə dair işgüzar forum keçirilib. Forumda İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov və Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağirov iştirak etdilər.**

Forum çərçivəsində İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun güzəştli kreditlərinin alınması qaydaları barədə məlumat verilib, rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan kənd turizmi, kartofçuluq, arıçılıq, cins heyvandarlıq təsərrüfatının və meyvə-tərəvəz emalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı olub.

Forumda İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasına uyğun olaraq, sahibkarlıq fəaliyyətinin, xüsusilə innovativ sahibkarlığın inkişafının daha da genişlənməsi üçün sistemli və ardıcıl tədbirlərin, kompleks islahatların həyata keçirildiyini, əlverişli işgüzar mühitin yaradıldığını vurğulayıb. İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnki-



şafı Fondunun sahibkarlığın inkişafı istiqamətində gördüyü işlər barədə danışan Sahib Məmmədov bu ilin ötən dövründə ümumi dəyəri 404,8 milyon manat olan investisiya layihələrinin maliyyələşdirilməsinə 103 milyon manat güzəştli kredit verildiyini, bu investisiya layihələrinin reallaşdırılmasının 3500-dək yeni iş yerinin açılmasına imkan yaratdığını bildirdi.

İşgüzar forum çərçivəsində Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən 36 sahibkara 456,4 min manat güzəştli kredit verilib. Bu kreditlər heyvandarlıq, əkinçilik, bağıçlıq

və s. sahələrin inkişafına yönəldiləcəkdir. Bu güzəştli kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması nəticəsində 50-dək iş yerinin açılması mümkün olacaqdır. Sonda rayon sahibkarlarından Akif Əliyev, Bəyverdi Hüseynov, Aqşin İsgəndərov, Əlikram Ağayev, Elxan Nurullayev və digərləri çıxış edərək rayon sahibkarlarına yaradılan müsbət şəraitə görə ölkə Prezidentinə təşəkkürlərini bildirdilər və gələcək işlərində də ölkəmizin iqtisadiyyatının inkişafına töhfə verəcəklərini qeyd etdilər.

## Pirasora və Conu kənd həkim məntəqələri üçün yeni binalar istifadəyə verildi

Pirasora və Conu kənd həkim məntəqələri üçün yeni binalar istifadəyə verilməsi ilə əlaqədar sentyabrın 11-də Pirasora kəndində açılış mərasimi keçirildi. Tədbirdə Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağirov, Yaponiyanın Azərbaycan Respublikasındakı fəvqəladə və səlahiyyətli səfiri Teruyuki Katori, Səfirliyin birinci katibi, İqtisadi əməkdaşlıq şöbəsinin rəhbəri Shinichi Honda, Səfirliyin layihələr üzrə eksperti Gülşən Ağayeva, "Gənclərin Sosial Problemlərinin Həllinə Kömək" İctimai Birliyinin sədri Anar Aslanov, tibb işçiləri, ictimaiyyət nümayəndələri iştirak etdilər.

"Gənclərin Sosial Problemlərinin Həllinə Kömək" İctimai Birliyinin sədri Anar Aslanov açılış nitqi ilə çıxış edərək, Pirasora və Conu kəndlərində həkim məntəqələri üçün yeni binaların tikintisi haqqında məlumat verdi.

Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağirov çıxış edərək bildirdi ki, Yaponiya Hökumətinin "Ot Kökləri İnsan Təhlükəsizliyi Layihə-

ləri üzrə Grant Yardımı" proqramı çərçivəsində Azərbaycan Respublikasında, o cümlədən Lerik rayonunda bir sıra layihələr həyata keçirilmiş, sosial obyektlər tikilib istifadəyə verilmişdir. Övvəlki illərdə Lerik şəhər 3 sayılı tam orta məktəbinin tədris korpusu, Şingədulan kənd həkim məntəqəsi üçün bina inşa edilmiş, Lerik Rayon Mərkəzi Xəstəxanasının uşaq xəstəlikləri şöbəsinin binası əsaslı təmirdən sonra istifadəyə verilmişdir. Proqram çərçivəsində bu il fevralın 19-da Yaponiyanın Azərbaycan Respublikasındakı fəvqəladə və səlahiyyətli səfirinin Lerik rayonuna səfəri zamanı sənədlər "Lerik rayonunun Pirasora və Conu kəndlərində həkim məntəqələrinin tikintisi" layihəsini həyata keçirən "Gənclərin Sosial Problemlərinin Həllinə Kömək" İctimai Birliyinin sədri arasında qrant müqaviləsi imzalanmışdır. Rayon icra hakimiyyətinin başçısı ümidvar olduğunu bildirdi ki, bu layihə tibb müəssisələri tərəfindən əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin daha da yüksəldilməsinə

imkan verəcəkdir. Ölkəmizdə əhaliyə tibbi xidmətin keyfiyyətinin daha da yüksəldilməsi istiqamətində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə dövlət tərəfindən böyük işlər həyata keçirildiyini diqqətə çatdıran rayon icra hakimiyyətinin başçısı bu işlərdə, eləcə də digər sosial layihələrin həyata keçirilməsində yaxından iştirak edən Yaponiya Səfirliyinə minnətdarlığını bildirdi, açılış münasibətilə təbriklərini çatdırdı.



Lerik Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Mübariz Ağayev çıxış edərək bildirdi ki, Pirasora və Conu kənd həkim məntəqələri üçün yeni binaların istifadəyə verilməsi rayon səhiyyəsinin inkişafına çox böyük bir töhfədir. Bu cür layihələr müntəzəm olaraq həyata keçirilir və sosial xarakter daşıyır. Yeni binalarda tibbi xidmət üçün hər cür şərait yaradılmışdır. Həmin tibb müəssisələrinin işçiləri də üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcək və əhaliyə yüksək keyfiyyətli tibbi xidmət

göstərəcəklər. Yaponiyanın Azərbaycan Respublikasındakı fəvqəladə və səlahiyyətli səfiri Teruyuki Katori çıxış edərək bildirdi ki, ötən müddət ərzində iki ölkə arasında səmərəli qarşılıqlı əməkdaşlıq həyata keçirilmiş, çox yüksək səviyyədə münasibətlər qurulmuşdur. Yaponiyanın Səfirliyi tərəfindən Yaponiyanın Rəsmi İnkişafa Yardım Proqramı (ODA) çərçivəsində güzəştli kreditlər, qrant yardı-

mı layihələri, eləcə də texniki əməkdaşlıq həyata keçirilmişdir. Regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramları çərçivəsində Səfirlik tərəfindən Azərbaycanda bir sıra layihələr həyata keçirilmişdir.

Merasimdə Pirasora və Conu kənd həkim məntəqələri üçün yeni binaların açılış oldu və tədbir iştirakçıları binalarda yaradılan şəraitlə tanış oldular.

## Vətənpərvərlik tərbiyəsində fasilə olmur

Ulu öndər, bütün türk dünyasının qüdrətli oğlu, uzaqgörən siyasətçi, müstəqil Azərbaycan Respublikasının qurucusu Heydər Əliyev 1993-cü ildə hakimiyyətə gəldikdən sonra Milli Ordu quruculuğu möhkəmləndirildi, vahid komandanlıq yaradıldı, hərbi hissələrdə nizam-intizam gücləndirildi. Ordu birləşmələrində gənc əsgər və zabitlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi ilə yanaşı, onların ideya-siyasi, hərbi vətənpərvərlik tərbi-

nələrində xalqımızın varlığı naminə ər oğullar torpaq uğrunda ayağa qalxdılar, heyatlarından keçib şəhid oldular, torpağı, ana Vətəni qorudular. Çünki Vətənin taleyi torpağı, sərhədi, hər daşı, qayanı qoruyan vətənpərvər əsgər və zabidlərə, qəhrəman oğullara tapşırılmışdır.

Ordu ərazi bütövlüyümüzü, suverenliyimizi qoruyan hərbi qüvvədir, onu yenilməz edən əsgər və zabitlərimizin gücü, iradə möhkəmliyi, qorx-



vesinin gücləndirilməsi prioritet bir vəzifə kimi qoyuldu. Ulu öndər Heydər Əliyev vətənpərvər gənclərin vətənə, xalqın müqəddəratında önəmli rola malik olduğunu daim vurğulayırdı: "Gənclərimiz bizim tariximizi yaxşı bilməlidir, dilimizi yaxşı bilməlidir, dilimizi yaxşı bilməlidir, milli dəyərlərimizi yaxşı bilməlidir. Milli dəyərlərimizi, milli ənənələrimizi yaxşı bilməyən, tariximizi yaxşı bilməyən gənc yaxşı vətənpərvər ola bilməz. Hər bir gənc vətənpərvər olmalıdır".

Bəli, Vətəni sevməyən, onu qorumağı bacarmayan vətəndaş ola bilməz. Vətəni sevməyi və qorumağı bacaranlar, vətən yolunda can fəda edənlər həqiqi vətəndaş, qəhrəmanlıq zirvəsinə ucalar, xalq məhəbbəti qazanır, ehtəşam xalqın yaddaşında əbədi olaraq yer tuturlar. Vətənə, xalqa, dövlətə xidmət ömrümüzün mənası olmalıdır.

Bir qədər uzaq keçmişə nəzər salsaq, minilliklərə söykənən qəhrəmanlıq ənənələrimizi yaşadan oğullar zaman-zaman yadelli işğalçılara qarşı Vətən, torpaq uğrunda döyüşlərdə xalqımızın şanlı hərbi salnaməsini yaratdığını görürük. Tarixin ən sərt dö-

mazlığı, döyüş bacarığıdır. Bütün bunların tarixi köklərimizə və milli-mənəvi dəyərlərimizə bağlıdır, sənətin nəticəsi olduğu dəfələrlə təsdiqlənib. Tariximizdə yeni zəfər səhifəsi açan Aprel döyüşlərində Vətən üçün sehvə-sehvə ölümlə gözə alan vətənpərvər oğullarımız bizə böyük qürur və ictimai hissi yaşatdılar.

Bunu biz Aprel döyüşləri və Günnüt zəfəri zamanı gördük, vətənpərvər Azərbaycan oğullarının, fədakar əsgər və zabitlərimizin nəyə qadir olduğunu şahidi olduq. Aprel döyüşləri və Günnüt zəfəri ordumuzun gücünü, qüdrətini göstərdi. Döyüşlər zamanı əsgər və zabitlərimiz peşəkarlıq və qəhrəmanlıq göstərdilər. Bir daha göstərməyək ki, Azərbaycan əsgəri, zabiti həm peşəkardır, həm Vətənə bağlıdır, həm də istənilən anda öz vəzifə borcunu yerinə yetirməyə hazırdır. Bu döyüşlərin mənəvi-psixoloji baxımdan da çox böyük əhəmiyyəti vardır. Çünki Ermənistan təbliğatı uzun illər ərzini belə bir mif yaratmışdı ki, onlar hərbi cəhətdən bizdən üstündür. Aprel döyüşləri bütün dünyaya göstərdi ki, Azərbaycan Ordusu bu gün ən yüksək keyfiyyətlərə ma-

likdir, öz torpaqlarını işğaldan azad edə bilər və ədək.

Hərbi vətənpərvərliyin tarixi kökündə min illər boyu yaşamış, möhkəmlənmiş, öz torpağına, dilinə və adət-ənənələrinə bağlı dövlətçilik durur. Millətin və dövlətin inkişafı formalaşması şəraitində vətənpərvərlik onun inkişafının ümumi anlarını əks etdirən ictimai düşüncənin tərəkiib hissəsinə çevrilir. Bu hissə yaşından, cinsindən asılı olmayaraq hər bir vətən övladına mənəvi qida kimi verilməlidir. Vətənə bağlılıq, sevgi hər bir Azərbaycan övladına öyrədilsə, Azərbaycanın vətənpərvər oğulları, qızları çoxalar. Bu tərbiyə ictimaiyyət, mətbuat, radio, televiziya, qəzet, jurnal dərsliklər vasitəsilə həyata keçirilməlidir və keçirilir. Azərbaycanlı övladı öz vətəninin tarixini, onun keçmişini, indiki vəziyyətini bilsə, başa düşsə, o zaman vətənpərvərlik hissələri daha da güclənər.

Artıq bu gün müstəqil Azərbaycan Respublikasının inkişafı, ilk növbədə böyüyən nəslin təlim-tərbiyə işinin düzgün təşkilindən, vətəndaşlıq hazırlığından asılıdır. Uşaqların bir vətəndaş kimi böyüməsində ailənin, cəmiyyətin ümumilikdə mühit rolunu böyükdür. Uşaqlar bir insan kimi, vətəndaş kimi ilk tərbiyəni ailədən alır. Burada onlar əxlaqi-mənəvi keyfiyyətləri, fiziki möhkəmliyi, əmək vərdişlərini, davranış qaydalarını, bədii-estetik duyumu və s. kimi keyfiyyətləri qazanır.

Tərbiyənin əsas məqsədi kamil şəxsiyyət-insan-vətəndaş yetişdirməkdir. Vətəndaş tərbiyə etmək, mənsub olduğu dövlətin inkişafına çalışan, mənafeyini gözləyən, onun təhlükəsizliyi üçün məsuliyyət daşıyan, dövlətin cari və perspektiv işlərində iştirak edən insan yetişdirmək deməkdir.

Hərbi vətənpərvərliyin inkişafında ideya-siyasi tərbiyənin rolu böyükdür. Zaman-zaman nankor qonşularımızın bizə qarşı təcavüzlərini, təzyiqlərini, ərazi iddialarını gənc nəsle çatdırmaq ideya-siyasi tərbiyənin vəzifəsidir. Bununla gənc nəslin tarixi yaddaşını möhkəmləndirilməli, onlar keçmişimizi unutmamalı, gələcəyə nikbin baxmalıdır.

**Bəhruz İbrahimov,**  
**Lerik rayon prokuroru,**  
**baş ədliyyə müşaviri**

## Əhalinin siyahıya alınmasına tam hazırıq



**Nizaməddin Muradov,**  
**Lerik Rayon Statistika**  
**İdarəsinin rəisi**

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 7 sentyabr 2016-cı il tarixli 1040 Nə-li Fərmanı ilə əhalinin növbəti siyahıyaalınması 2019-cu il 1-10 oktyabr tarixlərində keçiriləcəkdir.

Fərmana əsasən əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı mərkəzi və yerli icra hakimiyyəti orqanları qarşısında bir sıra vəzifələr qoyulmuşdur. Bununla bağlı ilkin olaraq rayon icra hakimiyyəti başçısının 3 yanvar 2017-ci il tarixli 3 Nə-li sərəncamı ilə idarə, müəssisə və təşkilatların fəaliyyətlərinin əlaqələndirilməsi məqsədi ilə əhalinin siyahıyaalınmasına yardım komissiyası yaradılmışdır. Komissiyanın köməkliyi ilə 2018-ci il oktyabr ayının 01-dək Lerik şəhərinin küçə adları dəqiqləşdirilmiş, evlərin və mənzillərin nömrələnməsi qaydaya salınmışdır. Siyahıyaalma ilə bağlı bütün sənədlər gətirilmişdir.

Dünyada baş verən global siyasi, sosial və iqtisadi proseslər fonunda çevik qərarların qəbul edilməsi, onların icra vəziyyətinin qiymətləndirilməsi üçün adekvat informasiya təminatının təşkilı zərurəti statistika sisteminin üzünə bu gün yeni və daha mürəkkəb vəzifələr qoyur. "Dünyamızın informasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik"de, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 Nə-li Fərmanı ilə təsdiq edilmiş, "Azərbaycan Respublikasının milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorlar üzrə strateji Yol xəritələri"ndə qarşıya qoyulmuş məqsəd və hədəflərə çatma vəziyyətinin monitorinqi, müəyyən edilmiş sosial-iqtisadi siyasət kursuna uyğun çevik idarəetmənin təmin edilməsi üçün dəqiq və dolğun statistik məlumatlara, davamlı informasiya dəstəyinə tələbat rəsmi statistikanın yeni çağırışlar əsasında

təkmilləşdirilməsini şərtləndirir.

Bu vəzifələrin uğurla yerinə yetirilməsi ilk növbədə daha aktual siyahıyaalma məlumatları əsasında milli inkişaf gündəliklərinin işləni hazırlanmasını tələb edir. Nəzərə alsaq ki, sonuncu dəfə keçirilmiş siyahıyaalmadan öten on il ərzində ölkə əhalisinin sayı, tərkibi və inzibati ərazi bölgüsü üzrə digər demografik göstəricilər xeyli dəyişmişdir. Bu halda sosial-iqtisadi inkişaf sahəsində çağdaş problemlərin həllinə demografik məlumatların toplanması üçün yeni siyahıyaalmanın keçirilməsi zərurətini ortaya qoyur.

Müasir cəmiyyətdə hər şey insan rifahı naminə edilir. "Hər bir dövlət həqiqi sərvəti-onun insanlarıdır". Bu mənada dövlət öz sərvətləri haqqında ne qədər dolğun məlumata malik olsa, özüünü o qədər güclü hiss edər. Ulu öndər Heydər Əliyevin təbircə desək, "İqtisadiyyatı güclü olan dövlət



hər şeyə qadirdir". İnsan inkişafına nail olmaq üçün ölkədə məşğulluq, layiqli yaşayış standartına cavab verən mənzil-məişət şəraiti, keyfiyyətli tibbi və təhsil xidmətlərinə əylətilmə və s. əsas sosial-iqtisadi sahələrə əhatə edən problemlərin həllinə yönəlik dövlət proqramları və strategiyaların hazırlanması ilk növbədə demografik məlumatlar əsasında statistik qiymətləndirmələrin nəticələrinə əsaslanır. Qeyd olunmalıdır ki, əhalinin iqtisadi ehtiyacları və davranışları ictimai həyatın müxtəlif mərhələlərində fərqlənir və onların yaş-cins strukturunda baş verən dəyişikliklər ölkənin ümumi iqtisadi fəaliyyətinə əhəmiyyətli dərəcədə təsir göstərir. Buna görə də əhalinin sayı, tərkibi və məskunlaşması, eləcə də artım texnologiyası haqqında məlumatlar mühüm iqtisadi, siyasi və elmi əhəmiyyət kəsb edir. Eyni zamanda cəmiyyə-

tin bütün üzvlərinin tam rifahına, azad və hərtərəfli inkişafına nail olunmasına zəruriyyət yarandıqı bir dövrdə bu məlumatlar xüsusi əhəmiyyətlidir. Bu məqsədlə əhali haqqında ən dolğun məlumatlar məhz əhalinin siyahıyaalınmasından əldə edilir.

Siyahıyaalma prosesində hər birimizin faydalı əməkdaşlığı zərurəti cəmiyyətin inkişafı naminə ödəyə biləcəyimiz mənəvi borcla yanaşı, yerinə yetirməli olduğumuz məcburi öhtəlikdir. Məhz belə əməkdaşlıq nəticəsində toplanan mötəbər məlumatlar əsasında qurulacaq gələcək həyatımız bizim siyahıyaalmaya olan ciddi münasibətimizdən asılıdır.

Siyahıyaalma suallarına verilən dolğun və düzgün cavablar hər şeydən əvvəl bir insani bərdür. Çünki bu məlumatlardan üzvü olduğumuz bütün cəmiyyət bəhrələncəkdir. Siyahıyaalmanın gedişində şəxsi həya-



ta aid bütün fərdi məlumatlar qorunacaq və konfidensiallıq təmin ediləcəkdir.

Rayonda keçiriləcək siyahıyaalma zamanı kadrların seçilməsi əsas şərtidir. Ərazi icra nümayəndələri bu ilki siyahıyaalmaya əvvəlki siyahıyaalmada iştirak edən, təcrübəli, ali və ya orta ixtisas təhsilli olan şəxslərdən istifadə edərək məntəqa müdirlerini, təlimatçıları və sayıqları müəyyənləşdirmişdir. Ötən dövrdə ərazimizdə təlimatçı və sayıqlar üçün seminarlar keçirilib. Siyahıyaalma və sorğu və rəqələrinin, qeyd kitabçalarının doldurulması qaydaları geniş izah edilib. Əhalinin siyahıya alınması 161 kənddə keçiriləcək. 278 nəfər sayıcı və 56 nəfər təlimatçı bu işə cəlb olunub.

Əhalinin siyahıya alınmasına bütün hazırlıq işləri uğurla başa çatdırılmışdır.

## YERİN DAIM GÖRÜNÜR

**Unudulmaz Balasirin Ağayevin əziz xatirəsinə**



Ölüm məni bu qədər ağrıtmamışdı. Eşitdiyim acı, dəhşətli xəbər bütün varlığımı sarsıtmışdı. Yoxluğuna inana bilmirdim. Bu gün də inanmıram.

Gözlərimin qarşısında səni son mənzilə yola saldılar. Qəbrinin üstünə tökülən torpaq sanki ürəyimin içinə tökülürdü. Göz yaşlarımla saxlaya bilmirdim. Həyatdan vaxtsız köçən qardaşın Gərayla, səni hamıdan çox istəyən, Lerikdə adlı-sanlı poçt işçisi kimi tanınan Alışirin əmi ilə əbədi qonşu oldun.

Ömrünün ən gözəl çağlarını yaşayırdın. Hər şeyə halal zəhmətə, ağıla, kamalla, arxasız nail olmuşdun. Yadımdadır. İlk təhsilini böyüdüyün doğma Lərmərud kəndində almışdın. Bir il müəllim olmuşdun. Bilikli, nümunəvi, qabaqcıl şagird kimi hamıdan seçildin. Sonra Bakı şəhərindəki 1 nömrəli riyaziyyat və informatika təmayüllü liseyi bitirib Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olundun.

Tələbəlik illərində zəhmətə qatlaşdın. Qiyabi şöbədə oxuyub işləməyə uzaq Sibire yollandın. Tikintidə çalışdın. Komsomol feali kimi tanındın, qısa vaxtda irəli çəkildin. Xantı-Mansiysk Muxtar Dairəsində zərbəçi tikinti sahəsində Ümumittifaq Komsomolunun nümayəndəsi seçildin. Böyük hörmət və nüfuz qazandın.

1987-ci ildə Lerik rayonunda keçirilən ümumrayon tədbirində sənə söz verildi. Azərbaycan və rus dillərində selis danışdın, natiqliyin alqışlarla qarşılandı. Həmyerlilərin Ümumittifaq Komsomolunun nümayəndəsi kimi sənə ilə fexr etdi. Valideynlərin, doğ-

### O, mənə sirdaş idi...

*Balaşirin Ağayevə ittiha*

Bu acı xatirələr öz dostumun simidirdi. Hər xatirə, hər nağıl, bir ömrün həndir. Balaşirin hər zaman yaddaşında dirdir, Məclislərin gözü idi, həmişə o, baş idi, Ləyaqətli dost idi, mənə bir sirdaş idi.

Kövrək xatirələrin üzündə sökülür dan, Həzin-həzin söz ağır, Balaşirin dostumdan. O, mənim qəlbimdədir, ürəyimdədir hər an, Məclislərin gözü idi, həmişə o, baş idi, Ləyaqətli dost idi, mənə bir sirdaş idi.

Yaddaşım ələdikcə fəqət olub keçəni, O dostlu günlərimə ruhum aparır mənə. Bu cismani ayrılıq, bizdən ayırdı səni, Məclislərin gözü idin, sən həmişə baş idin, Ləyaqətli dost idin, mənə bir sirdaş idin.

Qayıdram astaca ömrümün o çağına, Dostum tez-tez gələrdi doğma yurd ocağına. İndi dözmək çətindir, itgisinə, dağına, Məclislərin gözü idi, həmişə o, baş idi, Ləyaqətli dost idin, mənə bir sirdaş idin.

Bacı-qardaşların yarası çox-çox dərin, Balaşirinin itkisi, dağıdır ürəkərin. Bir kimsə verə bilmir Balaşirin yerin, Məclislərin gözü idi, həmişə o, baş idi, Ləyaqətli dost idin, mənə bir sirdaş idin.

Balaşirin qovuşdu Alışirin ataya, Ruhlu uçdu qovuşdu anası Səyyaraya. Dünyadan nəkəm gədən həm qardaşı Gəraya, Məclislərin gözü idi, həmişə o, baş idi, Ləyaqətli dost idin, mənə bir sirdaş idin.

Onun yoxluğu ilə banşə bilmirik biz, Xeyrixah əməl ilə bu torpaqda qoyub iz. Qardaşının dərdinə dözə bilməyir Fəriz, Məclislərin gözü idi, həmişə o, baş idi, Ləyaqətli dost idin, mənə bir sirdaş idin.

Ürəyini dağıdlar, hey ağlayır Xandadaş, Qardaşına qoşulur, səs də verir Baldadaş. Əlisəfa əmioğlunun gözündə qurumur yaş, Məclislərin gözü idi, həmişə o, baş idi, Ləyaqətli dost idin, mənə bir sirdaş idin.

Ürəkdan bağlı idi, doğma qızı Aydana, Dünya bir yana idi, oğlu Asim bir yana. İki ciyərpərsin ovuda bilmir ana, Məclislərin gözü idi, həmişə o, baş idi, Ləyaqətli dost idin, mənə bir sirdaş idin.

Ürəyi çox saf, təmiz, gözəldi ləyaqəti, Həm də uca tutardı, o, haqqı-ədələti. Xeyrixah əməliyə qazanmışdı hörməti, Məclislərin gözü idi, həmişə o, baş idi, Ləyaqətli dost idin, mənə bir sirdaş idin.

Ruhu şirin nağıllar sanki danışır bize, Yurdumuzda dolayır, dəyməyə də o, gözə. Qardaşın İdris daim, rəhmət oxuyur siza, Məclislərin gözü idi, həmişə o, baş idi, Ləyaqətli dost idin, mənə bir sirdaş idin.

**İdris Şükürtü**

### Baş redaktordan

## Bu gün bizə milli birlik, vətəndaş həmrəyliyi daha çox lazımdır

**"Mühacirətdə olan müxalifət" sərəsəmləyir**



Azərbaycan dövləti uğurla inkişaf edir, onun xarici ölkələrdə nüfuz dairəsi genişlənir. Demək xoşdur ki, Azərbaycanın uğurla həyata keçirdiyi enerji layihələri Avropanın enerji xəritəsini dəyişdirir, ölkəmizin təhlükəsizliyi getdikcə möhkəmlənir. Bu işə xaricdəki müəyyən dairələri narahat edir, Azərbaycanı şər, böhtan atır, milli maraqlarına zidd olan qarayaxma kampaniyalarına el atırlar. Özlərini "mühacirətdə olan müxalifət"adlandıran anti-azərbaycan, anti-demokratik qüvvələr tarixi əleyhdarlarımızın əlində ələtə çevrilmişlər və Azərbaycanı xarici siyasətçilərə təhvil verməyə çalışırlar. Ermənistanın Azərbaycanı qarşı qeyri-demokratik, beynəlxalq hüquqa zidd işğalçılıq

əməllərini, Qarabağda həyata keçirdiyi etnik təmizləmə siyasətini görmür, ya da görmək istəmirlər.

BMT-nin qətnamələrini uzun illərdən bəri tanımayan işğalçı, təcavüzkar Ermənistanın necə "demokratik ölkə" olmasını göstərir.

YAP sədrinin müavini - icra katibi Əli Əhmədov siyasi partiyaların, qeyri-hökumət təşkilatların rəhbərlərini, siyasi ekspertləri və media nümayəndələrini iştirakı ilə "Azərbaycandakı siyasi proseslərə xarici müdaxilələrin yolverilməzliyi" mövzusunda "dəyirmi masa"da çıxış edərkən demişdir: "Onların Azərbaycanın siyasətinə hər hansı formada təsir etmək imkanları sıfıra bərabərdir: "Azərbaycan Prezidentinin apardıqı siyasət yalnız dövlətimizin maraqlarına xidmət edir. Təbii ki, Azərbaycana bu istiqamətdə təsir etməyin yollarından biri Prezidenti hörmətdən salmaq, yəni də bu işi ölkə vətəndaşlarını əli ilə etmək təcrübəsindən yararlanmaqdır. İkinci əsas səbəb Azərbaycanın fundamental dövlətçilik prinsiplərini zəiflətməkdir... Vahid milli mövqeyin ortaya qoyulması, siyasi proseslərdə xarici maraqların və xarici istəklərin ifadə olunmasına qarşı milli dəyənin göstərilməsi böyük əhəmiyyət kəsb edir".

"Dəyirmi masa"nın qəbul etdiyi bəyanat ölkəmizdəki siyasi proseslərə xarici müdaxilənin yolverilməzliyini göstərdi. Respublikamızda keçirilən seçkilər zamanı bu prosesə beynəlxalq hüquqazidd hər hansı xarici müdaxilənin yolverilməz olduğu xüsusilə vurğulandı və belə müdaxilə cəhdlərinə qarşı birgə fəaliyyəti zəruri saydı.

**Çox zaman yaxşı insan axirətə köç edərkən qədir-qiyəməni bilir. Boş qalmış yerini görür, kəmlərini eşidir. Səd heyf ki, xatırlamaqdan savayı əlimizdən bir şey gəlmir...**

Yox, o sağlığında axirətini qazanmışdı. O, söz sahibi, urvat yiyəsi idi, yeri, əməli əvvəllər də görünürdü, indi də. Sağlığında sözünü eşidirdik, indi işə bilmədiyimiz bizə əyan olur. Duyğulanır, o böyük kişinin bütövlüyü önündə heyrətlənirik...

## Yaxşılığın əvəzini ummayan

Xoş duyğularla ürəklərdə yurd salmaqdan, dağlarda daş mağaralara sığınmaqdan, el-obanın, göy çəmənin yaxasından boylanmaqdan böyük nə ola bilər?

O, əli qabarıq fəhlə üçün güvenc nümunəsi idi. O, bir ziyalı kimi yeni



şinlə evə apardı. Orada bizi Sutan Məmmədov mehribanlıqla qarşıladı. Çay süfrəsində hər cür şirniyyat və çerez vardı. Sutan müəllimə bir neçə jurnal verdi. O çox sevindi və dedi:

- Leriklər mənə çox sevir, hö-

elədiyini deyib. Dünyanı hörümçək toru kimi bürüyən, amma fəaliyyətinin konturları çox çətinliklə ayırd edilən masonların bəşəriyyətin taleyində oynadığı rol haqqında bu sanballı araşdırma müəllifin çoxillik mütaliə, düşüncə və müşahidə-

# Barıt qoxulu gündəlik

## Ordudan-səngərə

Qarşımda bir gündəlik var. 1992-ci ildə döyüşçü Üzeyir Cavanşir oğlu Məmmədov bu gündəliyi başrıt qoxulu səngərlərdə, döyüşlərarası fasilələrdə qələmə alıb.

Həmin dövrdə ölkənin taleyi səngərlərdə həll olunurdu: Azərbaycana yüz ildən bəri düşməncilik edən ermənilər, daha doğrusu, İrevanda bir əsrdən üzü bəri Qarabağ üçün yerikləyən, onu öz qanlı caynaqlarına keçirmək üçün məqam gözəyənler məkrli planlar cızmışdı. Ermənistanın ideoloqları

dular. Üzeyir və dostları Cəmilli kəndinin üst tərəfində yerləşən Hacıqasımlı postundan Qacar kəndinin müdafiəsini təmin edirdilər. Bu postdan Ermənilərin əlinə olan Her-Her kəndindən Qırmızı Bazar aydın görünürdü. Cəsur atıcısı Üzeyir Məmmədov cəbhə gündəliyində qeydlər etdi. Sonra fikirləşdi: "İndi mən gündəlik yazıram. Barıt qoxulu, cansız gündəlik. Kim bilir sabah nə olacaq. Əgər şəhid olsam, düşmən güllesini həyatıma son qoysa, yaqin onda gündəlik bizimkilərdən kiminsə əlinə keçəcək. Bizim düşməne qarşı qeyri-bərabər döyüşümüzdən xəbər tutanlar heç zaman unudulmayacaq..."

Novruzun topu yerində durmuşdu. Mərmisi olmadığından atıb getmişdi.

Üzeyir və səngər yoldaşları Qacar kəndindən sonuncu çıxdılar. Sonra onlar Qarəmmədli kəndinə yaxınlaşdılar və orada evlərin birində yerləşdilər. Uğurlu döyüşlərdən sonra Məngəlnəta yüksəkliyi düşməndən geri alındı.

## Yanar ürəklinin Vətən sevgisi

Aprəl ayının 5-i idi. Üzeyir də bu sevincli anları yaşayanlardan biri idi. Lakin onun səhhəti heç də yaxşı deyildi. Döyüşçü dostları onun hospitalda müalicə olunmasını məsləhət gördülər. Üzeyir qəti olaraq imtina etdi. Bir anlığa şəhid olan səngər yoldaşları, sakinlərin hüznə dolu yalvarıcı nəzərləri, qolu, qığı amputasiya olunmuş əsgərlər, onların səmaya zillənmiş məchul baxışları, gözəl Qarabağın gülü-çəməni, bərkətli tarlaları, şəffaf bulaqları yadına düşdü... "Heç inşafadımımı bür nəmnetməkmə niyyəti qara düşmənin mürdar ayaqları altında tapdansı? Döyüşlərdə düşmən

## Füzulidə qanlı döyüşlər

1992-ci il, 28 iyun. Üzeyirgilin taboru Qırmızı Bazara güclü hücum etdi. Keşfiyyatçılar Erməni silahlılarını bütün postlarını tutmuşdular. Cəmilli kəndində döyüşçülərimiz ehtiyatda dayanmışdılar. Ermənilər geriye çəkildilər. Lakin çox çəkmədi ki, düşmən tərəfi əks-hücumə başladı. Üze-



artıq öz xain niyyətlərini açıq-aydın gizlətmir, xaricdə olan havadarlarından dəstək alaraq bu gözəl torpaqlardan müsəlman qarışqı və bacılarımızı çıxarmaq üçün təzyiqlər edirdilər. Ermənistan silahlı birləşmələri yaradaraq şəhər, qəsəbə və kəndləri yandırır, beynəlxalq konvensiyaların tələblərinə məhəl qoymayaraq əhalinin müxtəlif təbəqələri və fəqirədən bəxtər rəftar edir, dinc əhalini qırıq, əsir alır, yurd-yuvalarından didərgin salırdılar...

Qarabağda millətimizin başına gətirilən müsibətlər barədə gənc Üzeyir də eşidirdi, hirsələnirdi, lakin nə etməli olduğunu bilmirdi.

O, 1973-cü ilin 28 yanvarında Lerik rayonunun ən qədim və böyük kəndi olan Cəngəmiranda (mənası cəng meydanı olan yer deməkdir) dünyaya gəlmişdir. Orta məktəbdə, oxuması, onun ardınca Lerikdə 63 sayılı peşə məktəbini bitirmişdi. 1991-ci ildə keçmiş SSRİ ordusuna hərbi xidmətə çağırıldı. Penza vilayətinin Kamenka şəhərində hərbi xidmətə başlayır. Həmin ilin noyabrında onları Qazaxistanın Alma-Ata şəhərinə gətirirlər. Üzeyir Məmmədov burada olarkən Azərbaycan torpaqlarına erməni təcavüzü barədə televiziya həyəcanlı xəbərlər eşidirdi. Bu bir azərbaycanlı kimi Üzeyiri daxilən narahat edir, ermənilərin təcavüzkarlığı, etnik separatlığı onda hiddət doğurur. Lakin təkca hiddətlənməklə kifayətlənmir. Vətənin çətin günündə ona arxa-dayaq olmağı qəti qərarlaşdırır. Çətinliklə bahasına imperiya ordusundan çıxıb Azərbaycana gəlir. Buraya döndükdən sonra gündə qara-qura xəbərlər eşidirdi. Lakin əlahəzrət fakt başqa şey deyirdi...

Bəzi cavanların ona yeni ili qeyd etmək barədəki təklifini rədd etdi: "Mən nə hayda, bunlar da yemək-çiməkdən dəm vururlar. Bəs Qarabağda əhalinin sabahkı aqibəti necə olacaq? İndi bundan önəmli heç nə yoxdu..."

O, 6 yanvar 1992-ci ildə Lerik rayon hərbi komissarlığına gedib könüllü olaraq Milli Orduya yazıldı. Onu da dedi:

- Munaqişənin baş verdiyi qaynar nöqtələrə yazın mənə. Sovet ordusundan buna görə qaçıb gəldim...

## Düşmənlə göz-gözə

Üçtəpədə hərbi təlim keçdikdən sonra bölük komandiri Elnur Məmmədov əsgərləri təhvil aldı. Onun çox hazırlıqlı olması və qətiyyəti, hərbi əməliyyatın beşmərhələli, vətənpərvərliyi, əsgərlərə doğma övlad münasibəti Üzeyiri və onun silahdaşlarını çox ruhlandırır. Komandir qarşısına belə bir məqsəd qoymuşdu: onun tabeliyindəki hər bir əsgər cəsur və qorxmaz olmalıdır. Bu da onların döyüşlərdə qalib və yenilməz olmasında mühüm rol oynadı...

Erməni cəlladları tərəfindən törədilmiş Xocalı faciəsi bəşəriyyət tarixində ən dəhşətli kütləvi terror, soyqırım, etnik təmizləmə, tarixə sığmayan faciə, bəşəri cinayət, dünyada insanlıqla bir araya sığmayan qətləmdir. O zaman dövlətin başında duranlar vəziyyəti bilib-bilə Xocalıdan üz döndərən əhalinin xilasını üçün qətiyyətlə tədbir görmədilər. Taleyin ümidinə qalmış qədim Xocalı bir soyuq qış gecəsində erməni vandalizminin qurbanı olaraq yerlə-yeksan edildi. Ürəkləri sızıldadan isə 613 nəfər günahsız Xocalı vətəndaşının qeyri-adi amansızlıqla qətlə yetirilməsi oldu...

Xocalı faciəsindən hiddətlənən, qisas almaq hissi ilə qəlbə alovlanan bölmənin əsgərləri Füzuli rayonunun Qacar kəndinə gətirildilər. Onlar burada Xudu kişinin evində qərar tutmuş-



virgilin bilməsi Cəmilli kəndinin üzərindəki mövqelərə-müdafiəyə çəkildilər. Sentyabrın 7-də Divanlilər kəndinə hücum zamanı iki əsgərimiz yaralandı. Keşfiyyatçılara düşmənin hər bir hərəkatını, canlı qüvvəsini, texnikasını, hansı silah-sursata malik olmasını öyrənmək tapşırılmışdı. Məlum oldu ki, düşmən tərəfi yeni hücumə keçmək üçün qüvvələri səfərbərliyə alır. Bizimkilər də dayanıb seyr etmədilər...

## Ən yaxşı müdafiə - hücumdur

1992-ci il, 7 oktyabr. Üzeyir postda olarkən erməni yaraqlılarının canlanmasını hiss etdi. Bu barədə komandirə məlumat verdi. Səhər saat 6 olardı. Ermənilər intensiv artilleriya atəşindən sonra postlarına hücumə keçdilər. Qacar kəndini od-alov bürümüşdü. Üzeyir erməni quldurlarının onların postuna doğru hərəkət etdiyini gördü. Düşmən 3-cü bölüyün və sol cinahda yerləşən zenitçilərin postunu almışdılar. Bölmə təqim komandiri Fuad Allahverdiyevin əmrini gözləyirdi. Kömək də vaxtında gəldi. Ordumuzun döyüşçüləri qısa təlimatdan sonra düşmən üzərinə hücumə keçdilər. Şiddətli atəşə, döyüşçülərimizin həmləsinə dözməyən düşmən xeyli itki verərək geri çəkilməyə, sonra da qaçmağa başladı.

Osmanovun taboru postları geri qayıtdı. Çox təəsüf ki, 3-cü bölüyün postdakı bütün əsgərlər şəhid oldular... 1993-cü ilin aprel ayının 2-si idi. Şəhər təzədən düşmən tərəfi Füzulinin kəndlərinə hücumə keçdilər. Üzeyirgilin postundan sağ tərəfdə zenitçilərin postları və ardınca Divanlilər və Veysəllilər düşməni əlinə keçdi. Mübahisəli Qacar kəndi işə mühasirədə qaldı. Cəmilli istiqamətində də düşmənin hücumu başlandı. Tankdan atılan mermi qəlpəsi Saatlıdan gəlmiş döyüşçü Eldar Əhmədovu ağır yaraladı. Üzeyir Məmmədov işə konduziyə aldı. Onun qulaqlarından qan axırdı, heç nə eşitmirdi. Onları ermənilər mühasirəyə alıb tutmaq istəyirdilər. Famil kişinin oğlunun köməyi ilə onları ermənilərdən atəşə-qaça mühasirədən çıxarıldılar.

Qacar kəndinin girəcəyində topçu

mərmisindən, gülləsindən Allah mənə qorudu. Əgər müalicə olunmağa gət-səm əsgər yoldaşlarım nə düşünər, onlara mənim yerimdə kim kömək edərdi?"

Bu düşüncələr onu rahat buraxmırdı. Üzeyirin qulaqlarından gələn qanın kəsilmədiyini gören komandir Elnur Məmmədov Üzeyirin Qaraxanbəyli hospitalına apardı. Cəsarətli, qorxmaz və düşməni güllə ilə biçməkdə məşhur olan Üzeyir Məmmədovu hospitalin həkimlərinə tapşırıraq dedi:

- Üzeyir əsl döyüşçüdür, bölmənin belə üstünüdür. Özü tək yüz ermənin üstündür. Onu tez sağaldın ki, qisasımız yerə qalsın...

Komandir Üzeyirə yüngül yastıq dedi, "danırma, səne dəyməyə gələcəyəm" - dedi. Qeyri-ixtiyari olaraq Üzeyirin gözəlində yaxşı gilləri gördü: "Görəsən komandiri, silahdaşlarımı, səngər yoldaşlarımı görə biləcəyəm-mi?"

Hospitalda Üzeyir bir ay müalicə olundu, yaxşı həkimlərin, tibb işçilərinin, lap elə xörək hazırlayanların da doğma qayğısını hiss etdi. Amma fikrizikri cəbhədə, əsgər yoldaşlarının yanında idi.



Üzeyir sağalmağa başladı. Vaxt-vədə tamam olan kimi həkim onu qısa müddətə evə yazdı. Lakin Üzeyir verilmiş icazə kağızını cırıb atdı. O, yenidən yoldaşlarının yanına - barıt qoxulu, ərənləri, şir ərəkləri, torpaq, yurd fədailərini qoynuna alan, onları sına-yı polad kimi ağıllıq edən səngərə qayıtdı... Burada Vətən təhlükədə idi. Azərbaycanın müxtəlif guşələrindən gəlib səngəri özünə məkən seçən ayıldu pəpaqlı cəngavərləri tərk etmək Üzeyir üçün çox ağır idi...

**İdris Şükürlü**  
(Davamı olacaq)

# O, bir şəxsiyyət idi

fikir, təkəkkür tərzidi, könüllərə köçmüşdü. O, bir şəxsiyyət, fərd kimi insanlıq, mərdlik və fədakarlıq nümunəsi, zülməti yaran işiq idi...

Mən çox istərdim ki, Sultan Məmmədov kimi şəxsiyyətlər çox olsun. O, qeyd elədiyim kimi təbii-cə çox duyğulu, kövrək, incə qəlbli insan idi, ədəbiyyata, poeziyaya hədsiz maraq göstərirdi. O, ədəbiyyatla yanaşı, mədəniyyətimizin dostu, tariximizin daş yaddaşına böyük maraq göstərən bilici, əsl mənəviyyat adamı idi.

Dövlət və ictimai xadim S.Məmmədov qəlbinə yatan adamlarla dostluq etməyi bacarırdı. "Buna görə də onun dostları, xətrini istəyən adamlar həmişə çox olub. Sadə insanlar da, görkəmli ziyalılar, ictimai və hərbi xadimlər, inzibati işçilər, hüquq-mühafizə orqanlarının əməkdaşları, yazıçılar, jurnalistlər, aktyorlar da həmişə səmimiyyətinə və sədaqətinə görə, Sultan müəllimə böyük hörmətlə yanaşıblar.

Tanınmış şair və yazıçılarla dostluq edirdi, onlarla polemik söhbətlər aparırdı Sultan Məmmədov. Mirzə İbrahimov, Nikolay Tixonov, Mikola Upenik, Tofiq Bayram, Bəxtiyar Vahabzadə, Qabil, Cabir Novruz, Mirvarid Dilbazi, Sabir Rüstəmxanlı, Yusif Səmədoğlu, Zəlimxan Yaqub, Fərman Kərimzadə, Məmmədüseyn Əliyev, Ağacavad Əlizadə, Söhrab Tahir, Sərdar Əliyev və neçə bəstəkarla, müğənni ilə şəxsən dostluq edib, onlarla yaradıcılıq görüşləri, konsertlər keçirib. Mərhum şair-jurnalist Aləhverdi Məmmədli Sultan müəllim Lerik RPK-in 1-ci katibi işlədiyi dövrdə onunla ünsiyyət yaratmışdı. A.Məmmədli Sultan müəllimin sadəliyinə, səmimiyyətinə, qayğıkeşliyinə, "Əzizim, qoşa dağlar" adlı şeir həsr etmişdi.

Sultan İsrəfil oğlu elm adamlarına xüsusi ehtiram göstərirdi, onların hörmətini saxlayır, təmasda olmağa həvəs göstərirdi. Akademik, dünyada tanınmış alim, Sovet İttifaqı Qəhrəmanı Ziya Bünyadov, akademiklər Teymur Bünyadov, İman Mustafayev, Şeyx Hacı Allahşükür Paşazadə, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini İ.B.Arxipov, SSRİ Hərbi Deniz Donanmasının baş komandanı, donanma admiralı K.Çernavin, general Mustafa Nəsirov, digər dəyərli insanlarla görüşlər çox əhəmiyyətli idi. General qardaşı Aydın Məmmədov onun ömründə silinməz naxlar vurmuşdu...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...



mətimini saxlayırlar, onlara minnətdaram.

Görün rayonda işləməyimdən neçə illər keçib, lakin sədaqətli, dəyanətli dostlar mənə unutmurlar...

Pürəngi çayla dolu olan armudu stəkani nəlbəkiyə qoyub şəklinin altında böyük hərflərlə çap olunmuş sətirləri oxumağa başladı: "O, xaraktercə möhkəm, iradəli və işgüzar, prinsipcə qətiyyətli və nikbin adamdır, fəhmi onu heç vaxt aldatmır. Həmsöhbətini dinlədikdən sonra onun nəyə qadir olduğunu yaqin edir. Ömrü boyu halallıqla yaşayıb, dostların halına alışıb-yanıb. Yurd-sevərliyi, cömərdliyi, xalqa bağlılığı, dövlətçiliyə sədaqəti, köməksizə arxa-dayaq durması həmişə ona bəşərəliyi gətirib".

Oxuduqdan sonra üzümü mənə tutub dedi:

- Mənim baramdə çox yazılıb. Ancaq ən çox sənə yazdığım xoşuma gəldi. Qələminizlə təsvir etməyi bacarırsınız. Qələmin həmişə iti olsun. Onu da əlavə edə ki, Sultan Məmmədov v çox təvazökar, qismətə qane olan, özünü öyməyən, özünü qonşusundan, dost-tanışından yüksəkdə tutmayan bir adam idi. Yanar ürək sahibi idi.

## Vətənin, torpağın, bəşərin, dünyanın taleyi üçün narahatlıq

Vətənin, torpağın, bəşərin, dünyanın taleyi üçün narahatlıq ürayinin hökmü, insanlıq çağırışı idi. Sultan müəllimin dünyada baş verən proseslərə fəal münasibəti, həqiqəti ifadə edən fikirləri unudulmur. Milli Məclisin deputatı olduğu dövrdə Azərbaycanın milli mənafeyini müdafiə etmiş, məkrli və pozucu niyyət daşıyan beynəlxalq qurumları tənqid etmişdi. O, ölkəmizdə fəaliyyət göstərən missioner təşkilatlar barədə öz qəti mövqeyini ortaya qoymuşdu.

2006-cı ildə Sultan müəllimin belə bir kitabı "Qanun" nəşriyyatı tərəfindən nəşr edilib oxuculara təqdim olundu: "Masonluq: Dünya idarə edən qüvvə". Kitabın ön söz yazan Xalq şairi, millət vekili Sabir Rüstəmxanlı bu araşdırmanın məhz bəşəriyyətin taleyindən doğan ziyalı narahatlığını ifadə

lərinin məhsuludur, masonların Azərbaycanda apardığı pozuculuq işindən hamını xəbərdar edir, ziyalı narahatlığını ifadə edir. Dərslilərdə oxumuşduq ki, həmin kitab mağazalarda ən çox satılan kitablar arasındadır...

## Millət vekili

Xalqın qeyrətli, mərd və əyilməz, qolu bükülməz oğlu, başdan ayağacan vətənpərvər olan Sultan Məmmədov MM-in sosial siyasət komitəsinin sədri olarkən, Azərbaycan nümayəndə heyətinin tərkibində xarici ölkələrə səfər edərkən Milli Məclisin deputatı olduğu illərdə Azərbaycan qarşı yönəlmiş siyasi qüvvələrə, ATƏT-in, Avropa Şurasının ikili standartlarına qarşı öz qəti mövqeyini ortaya qoymuş, Azərbaycan haqqqətlərini yüksək tribunalardan dünyaya çatdırmış, Ermənistanın işğalçılıq siyasətini ifşa etmişdir. Demişdir ki, ABŞ Konqresi Qarabağ ermənilərinə bilavasitə 12 milyon dollar maliyyə yardımı göstərmiş və Bill Klinton həmin qərarı imzalamaqla, o qərarı qanun statusu verib. Bizim torpaqlarımızın işğalının əsası da burada qoyulub...

Parisdə, İranda Türkiyədə MİSİRDə, Finlandiyada Sultan Məmmədovun əzəməti, böyüklüyü, söz demək bacarığı, Vətənin, torpağın təəssübünü çələ bilmək bacarığı görünürdü...

O, 20 il Azərbaycanın millət vekili olmuşdu. 1980-2000-ci illərdə Sulatn müəllim Azərbaycan SSR Ali Sovetinin, sonra isə Milli Məclisin deputatı idi. 1995-2000-ci illərdə MM-in iqtisadi siyasət daimi komissiyasının sədri seçilmişdi. Bir millət vekili kimi az iş görməmişdi. Onları bir-bir saymaq fikrindən uzağıq. Əsas odur ki, o xalqın, vətənin, ziyalı zümresinin qəlbində yaxşı yer tuta bildi. Bu, hər kəsə müyəssər olmur...

**İdris Şükürlü,**  
**Azərbaycanın Əməkdar jurnalisti,**  
**yazıçı-publisist**

**P.S. Sultan Məmmədovun vəfatından bir ay ötür, tezliklə onun 40-ı gün qeyd olunacaq. Allah rəhmət eləsin.**

# "Ömrümdən sətirlər - xatirələrimdəm yarpaqlar"

## Məhərrəmli Şahpələngovun müharibədən sonrakı dövrə həsr elədiyi səlnamə belə adlanır

Biologiya elmləri üzrə doktoru, qabaqcıl maarif xadimi, Prezident təqaüdüçüsü Hacı Musa Bədəlova dostu. Xalq təbəbətine dair yazıb çap etirdiyi bir neçə kitabının redaktoru olmuşam. "Xalq təbəbət-i" kitabına yazdığım tanıtma xarakterli "Təbət aşığı, bitkilərin sərrafı" adlı publisistik yazıda alim haqqında ürəyimən gələn qələmə almışam. Musa müəllim demək olar ki, hər gün mənə telefonla zəng edir. Vaxt olan kimi görüşürük, hal-əhval tuturuq, pürrengi çaydan yan keçmirik, onun maraqlı elmi, həyatı söhbətlərinə qucaq asırıq. Onun taleyində silinməz naxışlar buraxmış həyat hekayələrinə təşnəyik. 88 yaşda da sevgi qazanmaq hər adama müəssər olmur...

Hacı Musa Bədəlov Lerik Rayon Partiya Komitəsində təlimatçı işləyərək aspiranturada oxuyur, elmi işlə məşğul olur. Həmin dövrdə onun maddi vəziyyəti yaxşı olmur. Ona görə də tez-tez rayon rəhbərliyini narahat edir. O vaxtı birinci katibi Səmid Qulamov Musa Bədəlova imkan daxilində şərait yaratmış ki, aspirant çətinlik çəkməsin.

Bir dəfə Səmid Qulamov Musa Bədəlovu kabinetinə çağırır deyir:

- Engels adına kolxozun sədri Məhərrəmli Şahpələngovdan Brejneva və digər ünvanlara bir neçə imzasız ərizə yazıblar. Biz kolxozu yoxlamalıyıq. Mən rayon Təhlükəsizlik Şöbəsinin rəisi Orucovun başçılığı ilə komissiya yaratmışam, sən də bu komissiyaya daxilənsən. Get kolxozdakı yoxlamada iştirak et və mövcud vəziyyət barədə mənə məlumat ver.



Musa Bədəlov deyir:

- Zootexnik Gülağa Salayev, mühasib Əlisa İsmayilov və mən komissiyaya daxil idik. Kolxozu necə lazımdır yoxladıq. Raykomda kolxozun sədri Məhərrəmli Şahpələngova bir nəfər müxalif var idi. Ərizələri onun tapşırığı ilə yazmışdılar. Sədr məktub yazanın xəttini tanıyırdı onları Hüseynağa yazmış. Raykomda işləyən İbrahim mənə demişdi ki, yoldaş Qulamova deyərək kolxozu yaxşıca yoxlasınlar. Mən də onun cavabını vermişdim...

Yoxlama başa çatan kimi S.Qulamov Musa Bədəlovu otağına çağırır, yoxlamanın nəticəsi barədə məlumat verməyi deyir. M.Bədəlov deyir:

Yoxlama zamanı 410 manat çatışmazlıq oldu, onu da maddi-məsul şəxslər yerində ödədilər. Kolxoz inkişaf yolundadır. Tikinti işçiləri könül açıq. Böhtan xarakterli imzasız məktubları qəzərlə yazıblar. Bəzi adamlar Şahpələngovu istəmərlər, çünki o insafli və vicdanlı adamdır. Kolxozda yə-



nədi səlnamə təsiri bağışladı, yaddaşına həkk oldu. Bəzi sənədlər yazarlara əsl nümunə oldu. Və kitabı oxumamış təsvir olunan həmin olayı Hacı Musa Bədəlov bir neçə dəfə mənə danışmışdı.

M. Şahpələngov 7-ci sinif şəhadətnaməsi ilə Masallı rayonlararası Kolxoz Məktəbinin attestatı ilə uzun illər rayonun partiya və sovet orqanlarında rəhbər vəzifələrdə çalışan qiyabi yolla Şamaxı texnikumunun Bakı Ali Partiya məktəbini bi-

ruclu deyil, düşüncəli oxucuya assosiativ təsir bağışlayır. İ.Qəriblinin yazdığı kimi "əxlaq-didaktik və tərbiyəvi əhəmiyyəti olan bu xatirələrin hər birində keçmişlə yanaşı günümüzün, günümüz-lə bərabər gələcəyimizin, sabahımızın da reallıqları, ibrət götürüləsi dərsləri var və inanıram ki, huşyar oxucu bu xatirə-memuardan yetərincə bəhrələnəcəkdir".

Kitabda dərc olunmuş gündəliklər, xatirələr adama süni təsir bağışlamır, orada göstərilən müxtəlif olaylar, insanların hərəkətləri, qurub-yaratmaq həvəsi, həyatın acı izləri, dözümlü və səbr, haqiqət, aparılan mücadilələr, Allaha şükür etmək, dostluğa sədaqət və bağışlamağı bacarmaq yerli-yerində işlədilen aforizmlər, herb-məsəllər, məsləhətlər kitabın dəyərini daha da artırır, onu oxunaqlı edir.

Əlbəttə, təqdim olunan kitabda diqqət çəkən, yadda qalan məqamlar çoxdur. Onları bir-bir sadalayıb təhlil etmək imkan xaricindədir. Lakin fərdiyyətçilikdən uzaq olub ictimai-siyasi mahiyyət daşıyan, sovet dövrünün mənzərəsini bir kolxozun, rayonun, cəmiyyətin, insanların təmsalında yaradan bu kitab ustalıqla, bəzək-düzək sız qələmə alınmış, yaşadığı dövrün real mənzərəsini canlandırmışdır. Kitab bir nəslin digər nəsələrsə, məsləhət, gələcəyi görməyi, tənəkkürə, elmə yiyələnməyidir. Cəmiyyətə ünvanlanmış kitab müdrik bir aqılın, ağısaqqalın, ziya saçan insanın "həyat, ölüm, insan və cəmiyyət haqqında illər uzununu sınaqdan keçirərək ümumiləşirdiyi qənaətlərdir və bunlar bir şəxsin yazdığı olsa da, cəmiyyətin sosial sifəti təsiri bağışlayır və fərdəyə yox, ictimaiyyətə ünvanlanmışdır".

Çox sevindirici haldır ki, topluda xatirələri toplanmış və M.Şahpələngovla ünsiyyətdə olmuş müxtəlif peşə sahibləri işiqlı obrazını daha nurlu edərək onun obrazını yaratmağa yardımçı olmuş, yazılıb oxucunun mühakiməsinə verilmiş, həyat hekayələrinin doğruluğuna şübhə yeri qalmamışdır.

İdris Mütəlliboğlu



## Şeyxülislam Allahşükür Paşazadə

Müsləman aləminin ən parlaq ulduzu, dünyada tanınmış ilahiyatçı alim, kamil iman sahibi, saf və təmiz əqidəyə, pak qəlbə, böyük hörmətə malik Şeyxülislam Allahşükür Paşazadə həsrətlərinə səmimi qəlbən həsr edirəm.

Allah Sizi qorusun!

Şükür-sənə dedin Uca Allaha, Elminlə müjdəni özün qazandın. Yorulmaq bilmədin Tohid yolunda. Xütbəndə hər zaman Tanrı'nı andın. Ümumi Qafqazın Şeyxülislamı, Labüddür dilində Rəbbin kəlamı. İdrakla olmasın xalqın İmamı, Simurq tek yanaraq nura boyandın. Laqeyid olmasın obaya-ələ, Amalın olubdur əzəldən belə, Müqəddəs Quranı gətirib dilə, Azanı dünyəvi musiqi sandın. La ilahə illahi dedin həmişə. Layiqli insanın bu saf verdişə, Amala yanaşdın sən hər bir işə, Həyatın dərslərini hər zaman andın. Şöhrətə aludə olmasın heç vaxt, Ümdə verilirdir sənə bu qür baxt, Könlündə yaranıb təqvadan bir taxt. Üləmə irfandan təkbirdir andın. Ruzini Allahdan istədin hər an, Paklıq zivresinə ucaldın inan, Ayətül-kürsüdü dilində müdam, Şühədə imam tek Haqqa inandın. Azərbaycanımızın rıfahı üçün, Zikirle Kəbədə dualar etdin, Arzu diləyinə axır ki, yetdin. Dinimiz uğrunda dözdün, dayandın, Əhli-Beyt yolunda sidq ilə yandın.

İdris Şükürü

## Məktəb zamanı gəldi



M.Bağışov adına Lerik şəhər 3 sayılı tam orta məktəbində yeni dərslərə başlayırsa, yüksək əhval-ruhiyyə ilə başlayırsa. Tədbiri məktəbin direktoru, Əməkdar müəllim Validə Mədətova açmış, müəllimləri, şagirdləri, valideynləri

təbrik etmiş, onlara uğurlar arzulamışdır.

Dərs ili Dövlət Himninin səsləndirilməsi ilə başlayır. Lerik rayon təhsil şöbəsinin müdiri Zöhrab Salayev, Uşaq-Gənclər Yaradıcılıq Birliyinin direktoru Murad İsgəndərov çıxış etmiş, təhsil qarşısında duran vəzifələrdən, elmin cəmiyyətimizin həyatındakı əhəmiyyətindən danışmışlar. Şagirdlər şeirlər söyləyib, xoş arzularını bildirdilər.

### Ruh yüksəkliyi ilə

Ə.Məmmədov adına Livedirgə kənd ümumi orta məktəbi bayramsağağı bəzədimişdi. Burada hər şey səliqə-sahmandan, yeni dərs ilinə yaxşı hazırlıqdan xəbər verirdi.

Dövlət Himni dinləndi. Sonra mərasimdə məktəbin direktoru Qurban Ağayev çıxış edərək pedaqoji kollektivi təbrik etdi, xoş istəklərini bildirdi. Təqəddü müəllim Bakir Vahabov, Livedirgə kənd klubunun müdiri Çingiz Zaidov, müəllim Cavid Nağıyev çıxış edərək yeni dərslərə müəllim və şagirdlərə yeni nailiyyətlər, dərs ilini uğurla başa vurmağı arzuladılar.

"Lerik"

### Allah rəhmət eləsin!

Lerik RIH-in kollektivi

**Sultan Məmmədovun** vəfatından kədərlənir, mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.

Qəhrəman Əliyev, İdris Şükürü, Hidayət Bəşirov, Həmzə Vəliməmmədov, Gülağa Əbdülov, Əlisəfa Həsənov, Hüseynbaba Təhməzov, Rəzzaq Sucayev

**Sultan Məmmədovun** vəfatından kədərlənirlər, mərhumun ailəsinə dərin hüznə başsağlığı verirlər.

Kamal Kələntəri, İdris Şükürü, Əlisəfa Həsənov, İsmayıl Cəfəri, Ramiz Hümətov, Ənvər Ağayev, Xənalı Əliyev, Şahvəli Əliyev, Əfrəddin Abdullayev

**Balaşirin Ağayevin** vaxtsız vəfatından kədərlənirlər, mərhumun ailəsinə dərin hüznə başsağlığı verirlər.

## Təbiətin bizə ərməğanı...

Mütəxəssislər soyuq havalarda daha çox maye qəbul etməyin, xüsusən də bitki çaylarına üstünlük verməyin orqanizmə üçün daha faydalı olduğunu vurğulayıblar. İsti suya bal əlavə edib içdikdə orqanizmin immunitet sistemini gücləndir.

Biyan kökü boğaz və ağciyərləri qorumaqla yanaşı, tənəffüs yollarını da təmizləyir. Darçında antimikrobioloji xüsusiyyəti birləşmələr olduğundan zərərli bakteriyaların qarşısını almağa yardımçı olan fitokimyəvi maddələr mövcuddur. Darçın ağır, əzələ və damar sertləşməsində də faydalıdır.

Adaçayı diş eti iltihabı, boğaz ağrısı, öskürəklə mübarizədə əvəzsizdir.

Mixək bakteriya və virusları məhv edir, diş ağrısı zamanı ağnəkəsi kimi istifadə olunur.

Bal mədə, sümük xəstəlikləri, ürək çatışmazlığı, bronxit, qanaxlıq, boğaz ağrısı



problemlərində daha təsirli. Qəbizliyi aradan qaldırır, ürəyi gücləndirir, qan döv-

ranını nizamlayır, yara və yanığı müalicə edir.

Heyvanın tərkibində protein, karbohidrat, kalsium, dəmir, fosfor, kalium, C vitamini olduğu üçün çox yararlı meyvedir. Xüsusən də C vitamini ilə zəngindir. Heyva mədə-bağırsağı gücləndirir, nazik bağırsaqdakı iltihabı aradan qaldırır, qanı təmizləyir, qaraciyərin fəaliyyətini gücləndirir, öd kisəsində daş əmələ gəlməsinin qarşısını alır, həmçinin öskürək zamanı faydalıdır. Qurudulmuş heyvanı isladib həmin su ilə qarqara etdikdə boğazda yaranan iltihab aradan qalxır.

Tənəffüs yolu infeksiyası zamanı heyvanın çayirəyinin siropundan istifadə etmək lazımdır. Eyni zamanda, heyvanın çayirəyini su və ya süddə qaynadıb, 1 desert qaşığına qədər bal, bir ədəd limonun yarısının şirəsini və 1 çay qaşığı zəncəfil tozu əlavə edib içdikdə öskürəyi aradan qaldırmaq mümkündür (bu müalicəni öskürək kəsilənədək, hər gün 1 çay stəkanı içmək məsləhət görülür).

Kəlikotunu öskürək zamanı, bronxit, sinə ağrıları, tənəffüs problemləri zamanı müalicə edir. Qaynar suya üç yemək qaşığı quru kəlikotu, 1 yemək qaşığı adaçayı, 1 parça biyan kökü əlavə edib, sirop hazırlayın və öskürək zamanı istifadə edin.

Redaktor  
İdris ŞUKÜRLÜ

Təsisçilər:  
Lerik Rayon İcra Hakimiyyəti və "Lerik"  
qəzetinin redaksiyası  
H/N:AZ05A11B33080019447400220174  
VOEN:6300050071

Lisensiyaya № V 280  
İndeks 96935  
Hər kəs öz imzasına cavabdehdir.  
Əlyazmalar geri qaytarılır

Redaksiyanın ünvanı:  
Lerik şəhəri,  
Nizami küçəsi  
Tel: (070) 520-73-91

Qəzet "Son Dakika" MMS  
mətbəəsində hazır diapozitivlərdən  
çap olunmuşdur.  
Tiraj: 550  
Sifariş: 637

